

MIT MicroMaster proqramında iştirakla bağılı SOCAR
təqaüdü üçün test imtahanı mərhələsində iştirak edən
namizədin

YADDAŞ KİTABÇASI

Aşağıdakıları imtahana gətirmək qadağandır:



Hörmətli namizəd!

Məqsədimiz biliklərinizi nümayiş etdirmək üçün sizə bərabər şərait yaratmaq, imtahanlarda şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. İmtahanda uğur qazanmaq üçün siz yüksək bilik nümayiş etdirməklə yanaşı bu "Yaddaş kitabçası"nda göstərilənləri mütləq nəzərə almalı və imtahanın keçirilmə qaydalarına əməl etməlisiniz.

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA ƏMƏL OLUNMALIDIR:

1. Namizəd imtahanın başlanması vaxtından 1 saat əvvəl imtahan keçiriləcək ünvanda olmalı, şəxsiyyətini təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi, müvəqqəti şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) mütləq təqdim etməlidir.

DIQQƏT! Göstərilən sənəd olmadıqda və ya sənəd etibarsız olduqda namizəd imtahana buraxılmır.

2. İmtahana gecikən namizədlər imtahana buraxılmır.
3. Namizəd sənədini imtahan binasının giriş qapısında buraxılış rejimini həyata keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra imtahan zalının yerini öyrənir.
4. Namizəd şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə imtahan zalında qeydiyyatdan keçir.
5. Namizəd imtahan zalında onun üçün ayrılmış kompüterin qarşısında əyləşir və ekrandakı göstərişləri diqqətlə izləyir. İmtahan proqramının istifadəsi və imtahan qaydaları ilə tanış olmaq üçün 15 dəqiqə vaxt verilir.
6. Namizəd ekrandakı şəxsi məlumatları (soyad, ad və ata adı) düzgün qeyd olduğunu diqqətlə yoxlayır. Hər hansı bir səhv aşkar etdikdə zal nəzarətçisinə müraciət etmək üçün ekranın yuxarı sol küncündə yerləşən "Personala müraciət" düyməsindən istifadə edir.
7. İmtahan proqramının istifadəsi və imtahan qaydaları ilə tanış olmaq üçün ayrılan vaxt tamamlandıqdan sonra imtahan başlanır.
8. İmtahanın müddəti 2 saatdır.
9. Test tapşırıqlarını istənilən ardıcılıqla cavablandırmaq olar.
10. Düzgün cavablandırılmış hər bir test tapşırığı 1 balla, yanlış cavablandırılmış və ya cavablandırılmamış test tapşırıqları isə 0 balla qiymətləndirilir.
11. Namizədlər imtahanda köməkçi vasitə kimi yalnız qələmədən və DİM tərəfindən verilən xüsusi formalı qeyd vərəqindən istifadə edə bilər.

DIQQƏT! Başqasının cavablarını köçürmək və başqalarına köçürməyə imkan vermək olmaz. İmtahandan sonra köçürmə hallarının aşkar edilməsi məqsədlilə aparılan araşdırma nəticəsində köçürmə faktı müəyyən edilərsə,

həm köçürənin, həm də köçürməyə şərait yaradanın imtahan nəticələri ləğv edilir.

DİQQƏT! İmtahan zamanı şəffaflığın və nizam-intizamın təmin edilməsi məqsədilə imtahan prosesinin videoçəkilişi aparılır.

12. İmtahandan sonra keçiriləcək ekspertiza nəticəsində hər hansı bir test tapşırığı səhv hesab edilərsə, həmin tapşırıq bütün namizədlər üçün düzgün cavablandırılmış sayılır.

13. Namizəd imtahanın nəticələri ilə razı olmadıqda, nəticələr təqdim olunduğu gündən etibarən 3 iş günü müddətində DİM tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.

NAMİZƏDƏ QADAĞANDIR:

1. İmtahan binasına (zalına) mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək və onlardan istifadə etmək;
2. Yandırıcı, partlayıcı, kəsici, deşici və digər bu növ əşyalarla imtahan binasına (zalına) daxil olmaq və siqaret gətirmək;
3. İmtahan başlandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək;
4. Nizam-intizam qaydalarını pozmaq;
5. Zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, danışmaq, kiməsə kömək etmək və ya kiminsə köməyindən istifadə etmək və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;
6. Başqası üçün ayrılmış kompüterə baxmaq və ya öz kompüterinə başqasının baxmasına şərait yaratmaq;
7. İmtahanın başlanma vaxtından **45 dəqiqə keçəndək** imtahan zalından çıxmaq.

DİQQƏT! İmtahan zamanı qaydaları pozan namizədlərə müvafiq xəbərdarlıq edilir və ya onlar imtahandan kənarlaşdırılır və nəticələri ləğv edilir.

Namizəd imtahanda iştirak edərkən, müsabiqənin keçirilməsi qaydalarına, yaddaş kitabçasında əks olunan tələblərə və namizədlər barədə müəyyən edilmiş qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları (köçürmə, habelə, saxta sənədlər təqdim etmə, imtahana öz yerinə başqasını göndərmə və s. hərəkətlər) Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan məhkəməyə şikayət verilə bilər.

Əgər siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq nəzarətçiyə müraciət edin. Nəzarətçi lazımı tədbir görməsə, DİM nümayəndəsinin imtahan zalına gəlməsini tələb edin.

Sizə müvəffəqiyyətlər arzulayırıq!

